

Fransız ırqçılарının tanış izləri

Əlcəzairin "ölü şəhər"indən Azərbaycanın "ruhlar şəhəri"nə uzanan yol

Yəqin ki, hamı İkinci Dünya müharibəsindən sonra bəşəriyyətə qarşı tövərdikləri cinayətlərə görə Vermaxtin generallarının müttəhimlər kürsüsüne getirilməsinin foto və videomateriallarını yaxşı xatırlayır. Sivil dünya faşist canilərini mühakimə etmək üçün bütün vacib addımları atmışdı. Bu prosesin önündə isə alman xalqının özü idi.

Amma kədərlisi odur ki, erməni və fransız faşizmini müqayisə edərək ki min daha qəddar olduğunu təyin etməyə məcburudur. Halbuki nə erməni, nə də fransız nasistləri üçün Nürnberg prosesi kimi 217 gün davam edən tribunal quruldu. Erməni və fransız hərbi cinayətkarları bütün dünyaya qarşı təcavüzkarlıqla, sülhə və insaniyyətə qarşı cinayətlərə alman nasistləri kimi ittiham edilmişdir. Biz ittiham etsək də, erməni və fransız nasistləri hələ də hayasızcasına dünyaya demokratiyadan dərs keçirlər. Nə qədər ki, qatillər və canilər özlərini aydan arı, sudan duru biləcəklər, bu belə də davam edəcək.

Bu mövzuya müraciət edən azsaylı liderlərdən biri İlham Əliyevdir. Azərbaycan Prezidenti həmin məsələni Moskvadan, Səmərqənddən, ya da hər hansı başqa dövlətin paytaxtından səsləndirə bilərdi. Amma siyasi və diplomatik döyüslərdə püxtələşmiş liderimiz bu barədə danışmaq üçün səbirə gözledi və səsini Əlcəzairden qaldırdı. Ali Baş Komandanımız döyüşkən və mətin bir ruhla məhz Əlcəzairin paytaxtından bu mövzuya müraciət etməkə bir daha Fransız qanlı və riyakar keçmişini xatırladı, sülhün və əmin-amanlığın müdafiəcisi olduğunu bəyan etdi.

Kiməsə ele gölə bilər ki, Azərbaycan Prezidenti çıxışında çox uzaq keçmişə soñer edərək, artıq mənasını və dəyərini itirmiş faktlara, unudulmuş tarixə qayıtmışdır. Lakin Əlcəzairdə 132 illik Fransa işgali ərzində 10 milyon insanın qətlə yetirilməsi uzaq tarix olsa da, üstündən keçiləsi fakt, daha doğrusu, faciə deyil. Bir də ki 1830-cu ildə başlayan həmin işgal yaxın keçmişdə - 1962-ci ildə bitib. Maraqlı sual doğur: necə olur ki, aradan 100 ildən artıq bir vaxt keçməsinə baxmayaraq, bir sira dövlətlər uydurma erməni soyqırımı tənqidi, məsələnin açıq müzakirəsinə, arxivlərin açılmasına getmədən Türkiyəni qınağa çəkir, ittiham edirlər, amma 1962-ci ilədək Fransanın Əlcəzairdə tövərdikləri danılmaz qətlamları və soyqırımlarına israrla göz yumurlar?

İkinci Dünya müharibəsi illərində alman nasistlərinin bəşəriyyətə və insanlıq qarşı tövərdikləri amansız cinayətlər məlumdur. Arxivlər açılıb, canilər mühakimə olunublar. Lakin nədənsə uzun müddət xüsusi qəddarlıqla əlcəzairlilərə divan tutan fransız faşistlərinin başı sığallanıb. Müstəmləkəçi qatillərinin cinayətlərinin tozunu çırpıb, həqiqəti bütün çılpaqlığı ilə ortaya qoyan tapılmayıb. Bu azmış kimi, Fransa liderləri fürsət düşən kimi keçmişini unudaraq dünyaya barmaq silkələyir, demokratiya dərsi vermək eşqino düşürlər. Yeri gölmüşkən, Əlcəzair Prezidentinin müşaviri Əbdülməcid Şeyx 2020-ci ildə Fransanın müstəmləkəçilik dövrünün arxivlərinin Əlcəzairo qaytarılmasına maneələr yaratdığını bildirib. Onun sözlərinə görə, Fransanın tövərdiyi qırğından sonra öldürülən əlcəzairlilərin sümüklərinin çoxu sabun istehsalı və şəkər süzülməsində istifadə üçün Marselə daşınıb.

Qeyd edək ki, bu hadisələrə həmisi fərqli yanaşmalar olub. Hətta məşhur fransız yazıçısı Viktor Hüqo fransız faşistlərini alqışlayıb ki, Əlcəzair müsəlmanları ilə məhz belə səviyyədə - "güt dili ilə danışmaq lazımdır!"

Fransızlar ilk dəfə 1830-cu ildə Əlcəzairə soxulanda yerli əhaliyə and içmişdilər ki, ərəblərin dəstu kimi əhəmrə giricəklər, hakimiyət də onların əlinde qalacaq və ölkənin müstəqilliyinə toxunulmayıcaq. Amma əhəmrə daxil olan müstəmləkəçilər alman nasistlərinin Şərqi Avropada tövərdiklərindən daha qanlı cinayətlərə ol atıldılar. Fransa 1830-cu ildən 1962-ci ilə qədər - müstəmləkə hakimiyətinin bütün dövründə Əlcəzairdə təxminən 10 milyon dinc sakini qətlə yetirdi. Müstəmləkəçilər öz aralarında daha çox qulaq və ya əl-ayaq kəsib mükafat almaq üçün yarışırlılar. Əlcəzairlilər fransızları böyük qardaş hesab etsolər də, müstəmləkəçilər onları özlərinin kiçik qardaşları yox, "qaraayaqlılar" sayıldılardır və adam yerinə qoymurdular.

Fransanın xüsusi xidmət orqanları Əlcəzairdən Parisə reportlarında bütün məscidləri dağıtdıqlarını, əhalinin əmlaklarını müsadirə və nüfuzlu əlcəzair-

nayətləri etiraf etməyə oxlaqları yol vermir. Əvəzində əhalinin işgəncələrə məhv edilməsi sənətimi öyrətmək üçün fransızlar 1958-ci ilin mayında xüsusi məktəb təsis etmişdilər.

Həmin illərə aid faktlardan yenə bir neçəsi ilə tanış olaq: Əlcəzair mühərbi illərində her 10 ərəb qadın məhbusdan 9-u zorakılığa məruz qalmışdı. Kütlövi zorlamalar fransız qoşunlarının, xüsüsən də kənd yerlərindəki əsgərlərin gündəlik əyləncəsi idi. Əsgərlər heç kim etiraz etməyə belə cürət edə bilməzdi. Əməliyyat zamanı ələ keçirilən qadınlar əsgərlərin qəniməti sayılırdı. Etiraz etmək istəyənləri hətta Əlcəzair Milli Azadlıq Cəbhəsini dəstəkləməkdə ittiham edə bilərdilər!

İşgəncələrin sayı-hesabı yox idi: ağır yüksək daşmaq, at yeri vəqonlara qoşulmaq, samanı havaya tullamaq və yiğmaq, 10 saat evin ətrafında qaćmaq, divar çökəmək və dağıtmak gündəlik işgəncələrə aid idi. Qadınlara işgəncə verən əsgərlərdən birinin xatirolərinə fikir verin: "Nə etdiyimizi bilirdik, nəsə səhər idi, amma bilmirdik ki, biz qadınları ruhən öldürürük. Məsələni dövrün kontekstində nəzərdən keçirməlisiniz: biz 20 yaşında əlcəzairliləri qeyri-insani varlıqlar kimi qəbul edirdik, qadınlara ise daha aşağı kateqoriyaya düşürdülər, onlar bizim üçün itirdən də betər idilər... İrqçılıkdan əlavə, təcrid olunmaq, cansıxılıq, dəlilik, içki..."

Yerli əhalisi 132 illik işğal ərzində yüksək rəhbər vəzifələri tutma bilmədilər və həmisi ikinci dərəcəli insan olaraq qaldılar. Yalnız az adamlara vətəndaşlıq verildi. Onlara "sütun"lar deyildilər. Fransadan köçürüllən bu "sütun"lar münbit Əlcəzair torpaqlarının 40 faizinə sahib idilər. Onların maaşları da adı əlcəzairlilərən dənaha yüksək idi.

Soruşa bilərsiniz ki, doğrudanmı Fransa cəmiyyətində ötən 200 ildə bu vəhşiliklərə etiraz edənlər tapılmayıb? Doğrusu, belə nümunələr tapmaq mümkün kündür, amma fransız müstəmləkəçiliyini az qala İsa Məsihin 10 tövsiyəsindən biri kimi sayanlar da, müstəmləkəçilik siyasetinə haqq qazandıranlar da kifayət qədərdir.

Gelin müxtəlif mövqeləri nəzərdən keçirək. 1987-ci ilin iyundan fransız müstəmləkə sisteminə qarşı çıxan fransalı vəkil Jak Ferqas Leon şəhərində gestaponun keçmiş rəhbəri, 73 yaşlı Klaus Barbieri müdafiə edərkən Fransa ədliyyəsinin nümayəndələrinə xatırlatmışdı ki, faşist Almaniyasından başqa Fransa da əlcəzairlilərə işgəncə verməklə, onları məhv etməklə, öz vətənlərindən deportasiya etməklə, qətlə yetirməklə, bütöv kəndləri yandırmaqla məşğul olub. Bu cinayətlər Fransa tarixinin hələ ki etiraf olunmamış qara ləkələridir. Vaxt gələcək Əlcəzairdə baş verən vəhşiliklərin hesabını çəkmək üçün mütləq məhkəmə qurulacaq.

Bununla belə, irqçılık, nasizm və qatı millətçilik ideologiyasına müxtəlif dövrlərdə Fransanın siyasi xadimlərinin belə oyıldıyi hallar kifayət qədərdir. Yəni Makron bu sıradə tək deyil. Fransada bu gün də ərəblərə üçüncü növ adamlar kimi baxanlar var. Söz düşmüşkən, qeyd edək ki, Makronun bu il avqustun 25-də Əlcəzairə səfəri zamanı 12 fransız və əlcəzair tarixçisindən ibarət komissiyanın yaradılması elan edilmişdir. Komissiya ilkin məhələdə hər iki ölkənin arxivlərinə dəna geniş çıxışın təmin edilməsini nəzərdə tutur. Əslində isə, arxivlərin açılması məsələsi sonsuzluğadək uzana bilən hiylədir. Çünkü imperiyalar zoif, müdafisiz xalqlara təzyiq göstərməkdən zövq alırlar.

Bəli, heç də düşünməyin ki, müstəmləkəçilik keçmişdə qalıb, tarixin arxivinə atılıb. Bu gün də Fransanın və digər keçmiş müstəmləkəçilik dövrlətlərinin dünyada müxtəlif adlar və statuslar altında kifayət qədər müstəmləkələri mövcuddur. Yəni neokolonializm müxtəlif qiyafələrdə mövcuddur və keçmiş imperiyaların, müstəmləkəçilərin çörək ağacı sayılır. Onlar yenə də koloniyallarını əllərindən buraxmamaq üçün ölüm-dirim savaşına çıxmaga hazırlırlar. Bu baxımdan Makronun "həməl"ləri de antik və genetik müstəmləkəçilik ambisiyalarından doğan hikələrdən başqa bir şey deyil.

Makronun kim olduğunu anlamaq üçün ona belə bir sual vermek lazımdır: "Necə olur ki, son 20 min erməniyə özgə dövlətinə ərazisində muxtarlığı tələb edirsen, amma qırğından 10 milyonluq əlcəzairliyə qarşı tövərdiyin qətlamları etiraz etməkdə acızsən. Bundan sonra sizin 30 il Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlamış ermənistandan fərqniz nədir ki?!"

Bahadur İMANQULİYEV,
"Azərbaycan"



lilərə məhkəmələrə çəkib məhv etdiklərini yazırıdlar. Müstəmləkəçilər Parisdəki komandanlığında məruzə edirdilər ki, kişiləri qırırlar, qadın və uşaqları isə gəmilərlə Polineziya adalarına daşıyırlar. Fransız zabitləri etiraf edirdilər ki, narazilar, itaöt etməyənlər yərindəcə öldürülür. Yalnız bir qırğından ölonluların sayı 1300 nəfərə çatmışdı, yaralı isə yox idi. 1830-cu il oktyabrın 26-da fransız əsgərləri Blida adlı Əlcəzair şəhərini usaşa, qoca və qadına - heç kimə mərhəmət göstərmədən bir neçə saatın içinde qəbiristanlıq çevirmişdilər. "Ölü şəhər" in küçələri meyitlərə örtülmüşdə və onları sayıb qurtarmaq mümkün deyildi. 1843-cü ildə Skidka şəhəri bölgəsində fransız qoşunlarına başlıqlıq edən mayor Montanyak ərebin başının kəsilməsi üçün yalnız onun 15 yaşına çatmasını əsas amil kimi göstərirdi: "Ayağımızın altında kimi sürünməye razı olmayan hər kəsi öldürməliyik". Fransız generalı Kavainyak 1844-cü ildə bütün Bəni Sabih qəbiləsinin necə məhv etdiyini belə təsvir etmişdi: "Əsgərlərimiz Bəni Sabih qəbiləsinin üzvlərini qovub doldurduğu mağaranın girişinə odun yığış qalaqladılar. Oradan kimse çıxmasın deyə ətrafa atış nöqtələri düzüdük və odunları yandırdıq. Sağ qalanları isə bir il ərzində yığaraq başqa bir mağaraya toplayıb bütün girişləri hördük".

Fransız yazıçısı Simona de Povuaridan kiçik bir sitat getirək: "1954-cü ilə dəniz məhkəmələrə çəkib məhv etdiklərini soyqırımları qoşub doldurduğu mağaranın girişinə odun yığış qalaqladılar. Oradan kimse çıxmasın deyə ətrafa atış nöqtələri düzüdük və odunları yandırdıq. Sağ qalanları isə bir il ərzində yığaraq başqa bir mağaraya toplayıb bütün girişləri hördük".

Fransız yazıçısı Simona de Povuaridan kiçik bir sitat getirək: "1954-cü ilə dəniz məhkəmələrə çəkib məhv etdiklərini soyqırımları qoşub doldurduğu mağaranın girişinə odun yığış qalaqladılar. Oradan kimse çıxmasın deyə ətrafa atış nöqtələri düzüdük və odunları yandırdıq. Sağ qalanları isə bir il ərzində yığaraq başqa bir mağaraya top-

dən biz fransızlar soyqırımanın ortağı olmuşuq. Sülh yaratmaq bəhanəsi ilə siyahı basınlar zamanı Əlcəzair əhalisinin bir milyondan çoxunu qətlə yetirdik. Biz bütöv kəndləri sakinləri ilə birlikdə yandırırdıq, əhalini qırıldıq, hətta doğulmamış uşaqları belə ana bətnindən çıxırab işgəncə ilə öldürdük. Büttün qəbilələr soyuqdan və acliqdan oziyyət çəkdi, konsentrasiya düşərgələrində epidemiyalardan öldürlər. Bu düşərgələrdə yarım milyona yaxın əlcəzairli həlak oldu".

Amma bu da hələ hamısı deyil. Fransız müstəmləkəçiləri yerli əhalini türfənglərinə undaşırıq ilə döyür, üstlərinə itləri qısqrıdbadamları parçaladır və itlərə yedizdirirdilər. Ələ keçirdikləri adamların bədənlərinin on həssas yerlərinə elektrik cərəyanı qoşur, şüsoçiliklərinin üzərinə otuzdurur, qarınlarını şışənədək su ile doldurub üstlərinde tullanıb düşürdülər. Dırnaqlarını qopardır, kipriklərini yandırır, alınlarınnı dərilərini soyur, bir ayağını ağaca, digərini maşına bağlayır insanları şaq-qalayırdılar. Ələ keçirilən müsəlmanları məcbur edirdilər ki, özlərinə qəbir qazısınlar. Sonra onları diri-dirili torpaq boğazlarına çıxanadək basdırırdılar ki, susuzluqdan yanaraq özəbla ölünlər. At yerinə arabaya qoşur, dilləri ilə küçə çəpürdürdürdülər. Elə dəhşətli cəzalar da tətbiq olunurdu ki, onlar haqqında danışmağa heç vaxt heç bir əlcəzairlinin dili gəlməyəcək! Cünki bu ci-